



# AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 221 (9100) ÇƏRŞƏNBƏ AXŞAMI, 11 oktyabr 2022-ci il

Qəzetiñ əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az



## Qətiyyatlı siyaset - real nəticə

### Azərbaycan ilə Moldova dost və tərəfdaşdırılar

♦ Moldovanın Baş naziri Nataliya Qavrilitsanın  
Azərbaycana rəsmi səfəri



Prezident İlham Əliyevlə təkbətək görüş

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəsmi səfərə gələn Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitsa ilə təkbətək görüşü olub.

Sühl danışçılarının  
gündəmini müəyyənləşdirən  
Prezident İlham Əliyevin  
müstəqil diplomatiyası  
çox uğurlu nəticə verir

Ilham Əliyev Azərbaycanın milli maraqlarını qotiyətli müdafiə edir və ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsi, münasibətlərinin inkişafı istiqamətində məqsədönlü siyaset həyata keçirir.

Praqada keçirilən dördərəfli görüşdə bir daha Azərbaycanın haqqı mövcəyi osas müzakiro məvzusu oldu və Ermenistan növbəti dəfə İlham Əliyevin irolu sürdüyü tökliflər əsasında sühl müqaviləsi imzalamaya hazır olduğunu boyan etdi. Bu, Azərbaycanın daha bir diplomatik uğuru idi.

Bu görüşün Bakının maraqlarına uyğun keçidiyi İlham Əliyevin dördərəfli toplantıdan sonra Azərbaycanın televiziya kanallarına verdiyi müsahibə zamanı sühl prosesi barədə soslöndirdiyi fikirlərdən da aydın görünər. Dövlət başı məsahibə zamanı ümidi etdiyi bildirir ki, tərəflər sülhə yaşı-yavaş yaxınlaşdırırlar. Prezident Al Şurasının prezidenti Şarl Mişelin bu sahədə fealiyyətini yüksək qiymətləndirərkən görüşlər zamanı tərəflərin hər dəfə sülhə dərəcədə yaxınlaşdırılmışdır. "Dördərəfli görüş Şarl Mişel və Emmanuel Makron tərəfindən təskil edilmişdir və bu görüş zamanı da önemli məsələlər müzakirə olunub. Hesab edirəm ki, bu görüşün də sühl müqaviləsinə çatmaq üçün önəmi olacaq".

→ 7

Britaniya səfiri azərbaycanca danışır,  
Azərbaycan Prezidenti isə ingiliscə...

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birleşmiş Krallığının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun etimadnamosunu qəbul edib.

AZƏRTAC Xəber verir ki, etimadnamosini dövlətimizin başçısına təqdim edən səfir Fergus AULD Azərbaycan dilində dedi:

- Hörməti conab Prezident, sabahınız xeyir, etimadnaməni Sizə təqdim etməkdən çox momnumunam.

Prezident İlham ƏLİYEV: Təşəkkür edirəm. Səma dövlətimizin başçısı səfirlər səhəbat edti.


Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Cənab səfiri, sabahınız xeyir. Əvvəlcə Azərbaycan dilini öyrəndiyinizə görə sərəf təşəkkür edirəm. Bizim artıq görüşmək imkənəm olub və mon gördüm ki, siz, demək olar, Azərbaycan dilində solis danışırızzı. Bu olduqca gözəlilmələr oldu, ancaq eyni zamanda bu, sizin bizim mədəniyyətəmiz və dilimizə ehtiramınızı nümayiş etdirir. Bilirom ki, səfir təyin edilməmədən övvəl siz bir neçə həftə Azərbaycanın bölgələrindən birində yaşamışınız. Bu sizin yeni vəzifəyə təyin edilməyinizi olaqdar nümayiş etdiridinizin yüksək məsuliyyətin də bir göstəricisidir.

→ 2



Prezident İlham Əliyev  
Özbəkistanla imzalanmış  
sazişləri təsdiq etdi



Azərbaycan Respublikası hökuməti ilə  
Özbekistan Respublikası hökuməti arasında 2022-ci il  
iyunun 21-də Daşkənd şəhərində imzalanmış sazişlərin  
təsdiq edilməsi barədə Azərbaycan Respublikasının  
şəhərləri qurmayıb minib

→ 2

"Avtomobil Yollarının  
Mühafizə Xidməti" MMC publik  
hüquqi şəxsə çevriləmə yolu ilə  
yenidən təşkil ediləcək

Bununla bağlı Prezident  
İlham Əliyev fərman imzalayıb

→ 3

### Antoni Blinken İlham Əliyevə zəng edib



Oktabrın 10-da ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə zəng edib.

Tələb etdiyi zamanı dəvərərək keçirilmiş

görüşləri davamlı sühl müqaviləsinə doğru

müsəbet addımlar kimi sociyələndirib.

Bu xüsusda Cenevədə xarici işlər nazirləri və

Praqada liderlər soviyyəsində keçirilmiş

görüşlərin ohəmiyyətinin vurğulayıb.

Dövlət katibi hemçinin ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk

Salivannın təsəbbüsü ilə Ağ evde Azərbay-

can və Ermenistan nümayəndələri arasında

keçirilmiş görüşün ohəmiyyətinin qeddə edib.

Azərbaycan tərəfindən 17 erməni osinə gəri

qaytarılması müsəbet addım kimi deyirlən-

yondaları arasında keçirilmiş görüşlərə toxunub, bunu sülhə doğru atılmış addımlar kimi qiymətləndirib. Azərbaycan Prezidenti Birinci Qarabağ mührəbəsindən sonra 3900-dən çox soydaşımızın itkin dişmiş şəxs hesab olunduğu xatırılab, Ermenistanın kütləvi məzarlıqların yeri barədə məlumat verənəsiin vacibliyi-

ni qeyd edib. Prezident İlham Əliyev ABŞ dövlət katibindən öz imkanlarından istifadə edərək

bu məsolun həllinə nail olunmasına kömək

göstərməsinə xahiş edib. Dövlətimizin başı

deyib ki, Beynəlxalq Qızıl Xaç Komitəsində şah-

hıdaların ifadələri və digər məlumatlar arasında

bəzi kütləvi məzarlıqların yerləri haqqında

ən yüksək məsələlərindən biridir.

Şəhərlərin ifadələri və digər məlumatlar var.

Tələb etdiyi zamanı Azərbaycan-

ABŞ əlaqələrinin gelecek inkişafı ilə bağlı

müzakirələrə aparılıb.

Prezidentin Mətbuat Xidməti

İndi bir körpədir, sabah bir ana...

11 Oktyabr Beynəlxalq Qızlar Günüdür

→ 12

Avstriyada prezidentlik yarışının qalibi bəlli oldu

Aleksandr Van der Bellen daha 6 il müddətinə ölkəyə rəhbərlik edəcək

→ 9

### Ermənistan ordusunda xaos yaranıb

12 mindən çox hərbçiye cinayət işi açılıb

Əsgərə  
sevgi  
məktubu



"Təsəvvür edin  
ki, mən arzuluyanın  
şəhərin, qürur galasına  
ilk qədəm qoyan  
mülli şəxslərindən idim və  
o an hiss etdiklərimiindi  
sözlə ifadə etməyə çox çətinlik  
çəkirkəm. Çünkü duyguları  
mərə bir-birinə qarışmışdı,  
ürəyimde ham şəhəd olan qəsh-  
roman döyüçülərimizin kənd-  
ri, ham də qalibiyətiimin  
təsvirəgəlməz qırur və idid.  
Ən ümadi Azərbaycan xalqı  
bu misilsiz xoşbəxtliyi ya-  
satdı üçün mütəşəffir Ali Baş  
Komandan İlham Əliyevə, rə-  
sədətli ordumuzun hər bir  
qullugusuna minnət-  
darlıq, Vətənin azadlığı  
münəccimlərindən özəl bilən  
müqəddəs şəhidlərimizin  
ruhuna ehtiram var idid."

→ 8





## Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət



Azərbaycanda rəsmi səfərə olan Moldova Respublikasının Baş naziri xanım Nataliya Qavrilitsa oktyabrın 10-da Fəxri xiyabanə gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramlı yad edib.

AZƏRTAC xəber verir ki, Nataliya Qavrilitsa Ulu Öndər Heydər Əliyevin mözəri ökünlərə və güldəstəsi qoyub.

Görkəmləli ofstalnoloqlar, akademik Zərifə xanım Əliyevanın da xatirosi anlıb, mözəri üzərində tor güllər düzəltüb.

## Şəhidlərin xatirəsinə ehtiram



Azərbaycanda rəsmi səfərə olan Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitsa oktyabrın 10-da Şəhidlər xiyabannı ziyarət etdi.

AZƏRTAC xəber verir ki, Nataliya Qavrilitsa Azərbaycanın müstəqilliyi və ərazi bütövülüyü uğrunda mübarizədə canlarından keçmiş qohrroman Vətən övladlarının xatirəsini amb, mözərləri üzərində tər çəçəklər düzüb, "Əbədi məşəl" abidəsinin öünənə ökünlərə və tərəfdəşlik münasibətlərinin mövcud olduğunu vurğulayıb.

## Moldova ilə iqtisadi tərəfdaslığın genişləndirilməsi müzakirə edilib



Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov oktyabrın 10-da ölkəmizdə Moldovanın rəsmi səfərə olan Baş naziri Nataliya Qavrilitsa ilə görüşüb.

Iqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanın Moldova ilə əlaqələrə önmə verdiyi, iqtisadi-ticari əməkdaşlığı gücləndirilməsi üçün potensialı olduğu vurğulanıb.

Qeyd edilib ki, əlkələrimiz arasında investisiya, ticaret, sənaye, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var.

Iqtisadiyyat naziri ölkəmizdə investisiya fəaliyyətinin təşviq olunması ilə bağlı görülen işləri diqqətə çatdırıb, Moldova şirkətlərini fəal əməkdaşlığına davot edib.

Baş nazir Nataliya Qavrilitsa iqtisadi münasibətlərin genişləndirilməsi barədə aparan müzakirələrin önməni diqqətə çatdırıb, tərəfdaslığın inkişafı istiqamətlərindən danışdı.

Nataliya Qavrilitsa Azərbaycanın etibarlı tərəfdəş olduğunu vurğulayıb, Moldova şirkətlərinin Azərbaycan iqtisadiyyatına müraciət etməsi barədə fikir mübadiləsi aparıblar.

Tərəflər iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

## Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılama



Moldovanın Baş naziri Nataliya Qavrilitsa oktyabrın 10-da Azərbaycana rəsmi sofro golub.

AZƏRTAC xəber verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalgalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərafında xəzər qarəvənə destsi düzülmüşü. Nataliya Qavrilitsanı Azərbaycanın Baş nazırının müavini Əli Əhmədov, xarici işlər nazırının müavini Fariz Rəzayev, ölkəmizdə Moldovadakı sofrı Qüdsi Osmanov və digər rəsmi şəxslər qarşılıqlı.

## Azərbaycan və Moldova Baş nazirlərinin görüşü olub

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 10-da ölkəmizdə səfərə olan Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitsa ilə görüşüb.

Nazırın Kabinetinin Mətbuat xidmətinin AZERTAC-a bildirilər ki, görüşdə Azərbaycan-Moldova münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmənluq ifadə edilib.

Bakıda keçirilən Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərərə Komissiyasının iclasının önmə vurğulanıb.

Azərbaycan ilə Moldova arasında ticari-iqtisadi münasibətlərinin genişləndirilməsi, qarşılıqlı investisiya imkanları və biznes əlaqələrinin təsviqi, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.



"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

### Azərbaycan Respublikası Prezidentinin Fərmani

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rehbər tutaraq **qorara alram**:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2316; 2020, № 7, maddə 875) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsi"nin 3.1.5-ci, 3.1.11-ci, 3.1.31-ci, 4.7.6-ci, 4.7.21-ci, 4.7.27-ci yarıməbdələrino, 5.4-cü və 7.4-cü bəndlərino "tosorrfat cəmiyyətərinin" sözlərindən sonra "vo tabeliyindəki digər qurumların" sözləri olacaq edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin strukturunu"na aşağıdakı məzmun da 5-ci hissə olacaq edilsin:

"5. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan publik hüquqi şəxslər."

**İlham ƏLİYEV,**

**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 10 oktyabr 2022-ci il

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "Avtomobil Yollarının Mühafizə Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında

### Azərbaycan Respublikası Prezidentinin Fərmani

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rehbər tutaraq, ölkənin avtomobil yollarının və yol qurğularının daha etibarlı qorunmasına tömən etmək məqsədi **qorara alram**:

1. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "Avtomobil Yollarının Mühafizə Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (bundan sonra - Agentlik) tabeliyində "Avtomobil Yollarının Mühafizə Xidməti" publik hüquqi şəxso qurulması yolu ilə yeni ona toşkil edilsin.

2. Müyyəyen edilsin ki:

2.1. Avtomobil Yollarının Mühafizə Xidməti (bundan sonra - Xidmət) Agentliyin balansına verilmiş avtomobil yollarının, eləcə də körpüllerin, tunellərin və digər yol qurğularının qorunması təşkil edən publik hüquqi şəxslərdir;

2.2. Xidmətin lovgi və yeniden taşkıli ilə bağlı təsisinin sahəliyyətləri Azərbaycan Respublikasının Prezidentine, "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsində nozordu tətbiq olunan digər sahəliyyətlərin helyata keçirilməsi issə Agentliyə həvələ edilir;

2.3. Xidmətin fəaliyyətinin təşkilini və tömən edilməsi xərcləri "Avtomobil yolları" Məqsədi Bütən Fonundan vəsaiti hesabına maliiyyətəldirilir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetini:

3.1. Xidmət dövlət qeydiyyatına alındıdan sonra Agentliyin "Avtomobil Yollarının Mühafizə Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansındaki əmlakın Xidmətin balansına veriləsi ilə bağlı bir ay müddətində tədbirlər görsün;

3.2. Bu Formandan irəli gələn digər məsələlər həlli üçün:

4. Agentlik:

4.1. Xidmətin dövlət qeydiyyatına alınması üçün onun nizamnamesi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müyyəyen edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündək Agentliyin "Avtomobil Yollarının Mühafizə Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyətin öz fəaliyyətini davam etdirsin;

4.2. Xidmətin nizamnamesini, strukturunu, əməyin ödənişini, işçilərin say həddini və omşokhaqlarının (vezifə maşının, vozifə maşının olavarların, mütəfafların və digər ödənişlərin) məbləğini iki ay müddətində təsdiq etsin;

4.3. Bu Formandan irəli gələn digər məsələlər həlli üçün tədbirlər görsün.

5. Xidmət "Hüquqi şəxslərin dövlət qeydiyyatına alındıdan sonra Agentliyin "Avtomobil Yollarının Mühafizə Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyətin öz fəaliyyətini davam etdirsin.

**İlham ƏLİYEV,**

**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 10 oktyabr 2022-ci il

## Nataliya QAVRİLİTSƏ: "Biz Azərbaycan təbii qazının Moldovaya təchizatı imkanlarını müzakirə etmək niyyətindəyik"

Moldovanın Baş naziri Nataliya Qavrilitsa Azərbaycana rəsmi sofro orosforda AZERTAC-ə eksklüziv müsahibə verib. Müsahibəni toqdim edir.

- Xanım Baş nazir ilk növbədə müsahibəyə razılıq verdiyinə görə səzə təşəkkür edirik. Azərbaycana rəsmi sofroñın barədən deyə bilərsiniz? Bu sofro iki ölkə arasında əməkdaşlığın inkişafına necə töhfə verəcək?

- Mon ilk növbəde gözəl ölkənizə dəvət göra Azərbaycan tərəfinə töhfə verəcək. Azərbaycanın ticarət-iqtisadiyyatının müəvvinin, xarici işlər və Avropaya integrasiyasının nəticəsi olacaq.

Moldova-Azərbaycan siyasi dialoğunun davam etdirilməsi və on müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsindən ümumi məqsəd. Məsələn, məsələnin əməkdaşlığı, qazın təchizatı imkanlarını müzakirə etmək niyyətindəyik"

Bakıda olmağım kontekstində xüsusi qeyd etmek istədim ki, bu il ikitofteli əlaqələrimiz üçün yubile ilidir.

May ayında biz diplomatik müsahibələrimiz qurulmasının 30 illiyini qeyd etdik. Sevindirici həldi ki, bu il ikitofteli siyasi dialog üçün çox zəngindir. Mənim rəsmi sofroñla yanaşı, bu il Moldova Respublikası Parlamentinin Sədrı İgor Qrossu, Baş nazirin müavini, xarici işlər və regional inkişafı üçün yaxşı imkanları mövcud olduğunu qeyd etdi.

Moldova-Azərbaycan siyasi dialoğunun davam etdirilməsi və on müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsindən ümumi məqsəd. Məsələnin əməkdaşlığı, qazın təchizatı imkanlarını müzakirə etməyə hazırlaşırıq.

Eyni zamanda böyük elektrik enerjisi sahəsinde bozı bir qazın yaradır. Təbii ki, sofroñın buna tam təhfi verəcəyinə böyük ümidi bəsleyir.

- Moldova Respublikası Azərbaycanın enerji sahəsində əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Sofroñız zamanı Azərbaycandan təbii qaz iddialı imkanı müzakirə olunacaq?"

- Moldova Respublikasının hazırda təsdiq olunmuş enerji böhranı kontekstində biz enerji sektorunda əməkdaşlığı, qarşılıqlı fəaliyyətin yeni perspektivi adımlarının axşası xüsusi diqqət yetirir. İndi, o, evelkil kimi, biz Moldova tərəfinin təbii qazın təchizatı imkanlarını müzakirə etməyə hazırlaşırıq.

- Qeyd etdiyim kimi, Moldova tərəfi siyasi dialoqun on yüksək soviyyətədən təsdiq olunmuşdur. Əminlik kimi, yüksəksoviyyətli tomasalar əməkdaşlığı, təsdiq olunmuşdur.

Son illərdə əməkdaşlığımız arasında təsdiq olunmuşdur.


- Son illərdə əməkdaşlığımız arasında təsdiq olunmuşdur. Əminlik kimi, yüksəksoviyyətli tomasalar əməkdaşlığı, təsdiq olunmuşdur.

- Son illərdə əməkdaşlığımız arasında təsdiq olunmuşdur. Əminlik kimi, yüksəksoviyyətli tomasalar əməkdaşlığı, təsdiq olunmuşdur.

Daha bir mühüm istiqamət investisiya layihələrinin birgə həyata keçirilməsi.

Bizim aqrar sahədə də yaxşı əməkdaşlığımız vardır və son dövrədə sahədə əlaqələrin yeni istiqamətdə inkişaf edir. Moldovalı mütəxəssislər azərbaycanlı homşularına üzümlülyün və şorbaçılığı inkişafında uğurla kömək edirlər. Biz Moldovaya mineral gübərlərin təchizatını artırmaqda maraqlıyıq.

Əlbəttə ki, Moldova və Azərbaycan xalqları arasında onəvi dəstlər arasında təsdiq olunmuşdur. Əminlik kimi, yüksəksoviyyətli tomasalar əməkdaşlığı, təsdi



# Heydər Əliyev ili 2023

Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi  
nin hələ birinci dövründə təkirdiyi elə müəssisələr var  
ki, onlar hələ da iqtisadiyyatımızın gücləndirilməsinə,  
xalqımızın rifah halının yüksəlməsinə xidmət edir.  
Bunlardan biri Qaradağ rayonunu ərazisində yerlə-  
şən BDÖZ - Bakı Dərin Özüllər Zavodudur.

1970-ci illərin ikinci yarısında bu müəssisə keçmiş SSRİ-nin başqa bir şəhərində tikilmişdi. Həmin qərarı doğaşdırılmış, belə nadir bir zavodun məzə Azərbaycanda inşa edilməsinə nail olmaq yalnız Heydər Əliyevi idarəsi, mübarizəsi və nüfuzu ilə mümkün idi. Və mümkün de oldu!

Adından da göründüyü kimi, müəssisənin qarşısında duran vəzifə dənizdə neft-qaz hasil edən dərin özüllərin və platformaların tikilimini həyata keçirmək idi. Bununla yanaşı, BDÖZ təkildikcə otrafində müvafiq infrastruktur yaradıldı. Beləliklə, Sahil qəsəbəsində yaşış evləri, usaq bağçaları, məktəblər, texniki peşə məktəbləri və ticarət obyektləri inşa edildi. 1984-cü ilin aprel ayında zavod idd 60 min ton metal konstruksiyaları istehsal etməkə layihə güci ilə işləməye başladı. 1985-ci ilde dərin özülli platforma üçün birinci dayaq bloku BDÖZ-ün yanalmış körpüsündən daşma gəmisi şəhərlərə dairi nöqtəsinə göndərildi və orada quraşdırıldı. Ümumiyyətə, o vaxt müəssisənin istehsal gücü çörçəvəsində bir sər məmulat növlərinin buraxılış nozordu tutulmuşdu ki, bunlar 25 min tonluq deniz stasionat platformalarının dayaq hissələri, 30 min tonluq payalar, 5 min tonluq göyərtələr idi.

Lakin BDÖZ Ulu Öndər Heydər Əliyevin uzaqgörənliliyi ilə böyük goləcəyə hesablanmış bir layihə idi. Bu da təsdiyi deyil. Çünki həmin vaxt Ümummilli Lider Azərbaycan neftinin daha böyük sabahına inanır və mehz buna görə de Xəzərin dərin qatlardakı yağıcların işlənməsini təsəkkül edirdi. Respublikaya xaricdən bu sahədə fealiyyət göstərən yeni gəmилər, barjlar, qazma qurğuları alıb gotürəndi. Yeni, müasir infrastruktur yaradıldı. Elə işlər görüldür ki, onlar ilə sonra "Ösrin müqaviləsi" həyata keçirilərkən layihələrin uğuruna misilsiz dəstək verdi. BDÖZ məzə belə bir infrastruktur idi.

Başqa sözlə, zavodun mövcudluğu "Ösrin müqaviləsi"nin bağlanması üçün təmol yaratdı və bu da Azərbaycanın iqtisadi inkişafını bir çox illər öncədən müyyəyənləndirdi. "Ösrin müqaviləsi" imzalanmadan övvəl burada artıq dozinin 100-163 metredək dərinliyindən neft və qaz çıxarmaq üçün 11 stasionar platforma quraşdırılmışdı. 1995-ci ildən başlayaraq BDÖZ beynəlxalq enerji bazarsının nəhənglərindən olan "British Petroleum" (bp), "Petrofac", "McDermott", "Caspian Shipyard Company" LTD, "Star Gulf FZCO" şirkətləri ilə oməkdaşlığı başlayaraq

iş keyfiyyətini yeni soviyyəyə qaldırdı.

BDÖZ-ün güclü istehsalat qabiliyyəti SOCAR-in "BOS Şel" şirkətinin göləcək uğurlarının əsas amillərindən oldu. Zavodun infrastrukturundan istifadə etməkə "BOS Şel" iri layihələrin həyata keçirilməsi no başlıdı. BDÖZ-ün operaturu çərvildikdən sonra "BOS Şel" zavodda yenidənqurma işlərinə start verdi. Şirkətin idarəetməsi altında zavod tö-




## Bakı Dərin Özüllər Zavodu

Ulu Öndərin bu gün də çox gərəkli olan əsəri

ricən təkcə Azərbaycanın deyil, həm də bütün Xəzər hövzəsi ölkələrinin on iri tikinti-quraşdırma müəssisəsinə çevrilməkdədir. Burada Azərbaycan votondaşları ilə yanşı çalısan xarici mütəxəssislərden dəfələrə eştmişik ki, BDÖZ-ün möhtəşəmləyi onları həyətə gətirir və belə müəssisələrə övvəller işlədikləri ölkələrdə tok-tok hallarda rast gəliblər.

2003-cü il noyabrın 24-də Prezident İlham Əliyev BDÖZ-ün 25 illik yubileyi münasibətilə düzənlənən tövübərin sonunda jurnalistlərin səallarını cavablandırırcən zavodun tarixini bir daha xatırladı, əhəmiyyətini vurguladı: "Bu zavod elə belə zavod deyil, onun yaradılması da tarixi hadisədir. Burada deyildi, əgər 25 il əvvəl bu zavod Azərbaycanda tikilməsədi, bəlkə də bu layihələr belə uğurla həyata keçirilməzdi. İlk növbədə burada görülən işlərin sıriti azaldılacaqdı, yeddi il yubanma ola bilərdi. Ümumi xərclər 700 milyon dollar arta bilerdi. Əlbəttə, zavodun Azərbaycanda tikilməsi məzə o vaxt Heydər Əliyevin faaliyyəti nöticəsində olubdur. O vaxt mərkəzi hökumət bu zavodu Höştrəxan şəhərində təkmik qərarına gəlməmişdi. Amma Heydər Əliyevin müdaxiləsindən sonra zavod Azərbaycanda tikildi. Bu gün burada 3500 azərbaycanlı işləyir, yüksək maaş alırmış... Neft sektorunu uğurla inkişaf edir. Neft sektorunda olda olunan nöticələr ancaq ənənəvi Prezident Heydər Əliyevin adı ilə bağlıdır. Əgər o, gərgin vaxtlarda təsəbbüs, qötüyyət göstərməsədi, bu layihələr elə layihələrə olaraq qalacaqdı".

Bu sözlərin deyildiyi vaxtdan 20 il keçir. Həmin dövr or-



zində BDÖZ yeni-yeni uğurlara imza atıb. Təkcə ona qeyd etmək kifayətdir ki, bu gün Azərbaycan iqtisadiyyatının bel sütunu təskil edən "Azəri-Çıraq-Güneşli" (ACG) və "Şahdəniz" yataqlarında karbohidrogenləri hasil edən platformaları yətibliliklə, ya da onların on vəcib hissələrini BDÖZ tibkib.

Zaman eləcə on Ulu Öndərin yeni neft stratejiyının no qədər düzgün və uzaqgörənliliklə seçildiyini sübut etirdi. 2017-ci ilin sentyabrında "Azəri-Çıraq-Güneşli" yataqlarının təmamilə işləşməsi layihəsinin 2050-ci ilədək uzadılması bunun daha bir təsdiqidir. Həzirdə yeni sazış çörçivəsində

Qeyd edək ki, ACG yeni texnologiya və innovasiyaya əsaslanan bir layihədir. Beynəlxalq məqyasda rəqəbatə davamlı olacaq bu layihə Hasilatın Pay Bülgüsü Sazişinin sonunadək ümumiyyətde 300 milyon barrel ekvivalentində oləvə hasilatın imkan verəcək.

Bu, BDÖZ-də həyata keçirilən işlərin yalnız bir hissədir. Xatrıldaq ki, Prezident İlham Əliyev 2020-ci il avqustun 10-da burada "Qarabağ" yatağının dayaq blokunun dönişə yola salınması mərasimindən itibar etmişdir.

"Qarabağ" yatağının SOCAR-la Norveçin "Equinor" şirkəti birgə işləyirlər. Layihə üçün birgə bloku da "BOS Şel" şirkəti tərəfindən tikilib. Qurğu neft-qaz köşfəyyatı və hasilat üçün nəzərdə tutulur. Dağıq bloku "Qarabağ"da qurasdırılacaq stasionar dəniz özüllünün üst hissəsini və gəyərtə meydancasını saxlamaq məqsədi şəbəkə tipli metal konstruksiya şəklində hazırlanıb. Bu blok dənizdə suyun dərinliyi 182 metr olan sahədə quşadırılacaq. Qurğu "Qarabağ" yatağının dörin qatırların da neft və qaz hasilatının həyata keçirilməsində böyük rol oynayacaq.

Həmin il sentyabrın 19-da Prezident İlham Əliyev zavodda "Abseron" yatağının dəniz oməlyiyyətlərinin təməlqləyinə morasımində itirək etmişdir. Burada "BOS Şel" tərəfindən görülen tikinti işlərinə ümumi çəkisi 10 min tona yaxın olan əsas bu köməkçi dayaq bloklarının, köpürlərin, estakadaların, moşəl sisteminin, sualtı qurğuların, boru xəttinin, modulların inşası və quraşdırılmasının daxilidir. "Abseron" yatağının üzərində iş zamanı "BOS Şel" şirkəti Azərbaycanda ilk dəfə bütün mühəndislik, təchizat, tikinti, quraşdırma işlərini həyata keçirməkə layihənin tam tomiatla tohvıl verilməsi üslubunu tətbiq edib. Yataqdan qazın hasilat üçün qurşadırılacaq platforma öz növüne görə nadirdir. Belə ki, platformın konandan, yəni "Neft Daşları"nda yerləşdirilən moduldan idarə etmək üçün innovativ holl yolları işlənilib hazırlanıb. "Abseron" yatağında Xəzərdə ilk dəfə "boru içinde boru" texnologiyası tətbiq olunacaq. "Abseron" yatağının işlənməsində SOCAR və Fransanın "Total" şirkəti tərəfdəştdirlər.

Bir sözü, BDÖZ-ün uğur sahnaması davam edir. Prezident İlham Əliyevin 2004-cü il martın 10-da imzaladığı "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin abedilişdirilməsi haqqında" fərmanı ilə BDÖZ-ə öz yadigarının - Ulu Öndərin adı verilib. Müəssisə bu adı şərəflə daşıyır.

*Flora SADIQLI,  
"Azərbaycan"*

Foto İlham BABAYEVİNDİR





# Tarixin en qüdrətli Azərbaycanının və möhtəşəm Zəfərin müəllifi



## Avropa Azərbaycanın enerji töhfələrini təqdir edir

Avropa Siyasi Birliyinin Zirvə Toplantısı İlham Əliyevin yüksək nüfuzunu, respublikamızın global məsələlərdə güclü rolunu bir daha təsdiqlədi

Azərbaycanın region və qlobal miqyaslı məsələlərdə söz sahibi olaraq çıxış etməsi respublikamızın xarici siyasetin mühüm tərəflərindən biri kimi diqqəti çəkir.

Bakıñın qlobal proseslərde iştirak göstəricisinin artırılığı, beynəlxalq müstəvdiyi özünü göstərən problemlərin yoluñuna qoyulmasına verdiyi töhfələr, irləri sürdürücü təsəbbüsler qlobal soviyyədə ehtiarlaqlarıqlarıñ. Bütün bunları təmin edən Prezident İlham Əliyev, iso dünyanyan ehtiram göstərdiyi nüfuzlu siyasi liderdir.

Milli maraqlarımızın təminatçısı

İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vo Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə oktyabrın 6-da Çexiyañın paytaxtı Praquada keçirilən Avropa Siyasi Birliyinin Zirvə Toplantısında iştirak etməsi Azərbaycan Prezidentinə yüksək beynəlxalq ehtiramın növbəti təcəssümü oldu. Eyni zamanda bu dəvət Azərbaycanın beynəlxalq birlükəməyin nə qədər möhkəm, qlobal məsələlərdə oynadığı önəmlı rolun nə qədər müüm oluduguñunu siyasi liderdir.



Prezident İlham Əliyev müxtəlif vaxtlarda, əlamətdar günlərdə ünvanlaşdırılmışlar məktublar, keçirilən görüşlərdə səslənən fikirlər Azərbaycanın uğurlarını artıraraq beynəlxalq miqyasda söz sahibiñin qeyri-qanuni olur.

İlham Əliyevin həyatına keçirdiyi siyaset dövlətimizini xoşqumuzun milli mənafələrini layiqinçə təmin edərək dönya çapında hem də böyük diqqətlə izlənilir. ABŞ, Rusiya və Çin kimi dövlətlərin rəhbərləri, habelə Avropa İttifaqı Azərbaycan Prezidentini etibarlı tərəfdəs, qotiyətli siyasi lider kimi qəbul edir, onuna əməkdaşlıq əlaqlarını yüksək qiymətləndirirler. Bu baxımdan Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə strateji tərəfdəşliginən köklü əsaslarının olması, real zəminlərə səyəkməsi Prezident İlham Əliyevin Praqa sefərinin fonundan bir daha öz tösdinqini tapdı.

Azərbaycan-Al mənasibətləri müxtəlif sahələr üzrə six vo etirələr tərəfdəşliyiñ osaslanır. Bunu ilə olaraq iqtisadi sferadakı roqoşlərdən gərmək olar. Belə ki, Aİ 700-dən çox şirkət ilə əlkəmizdən on böyük investordur. İnvestisiyaların həcmi iso on milyardlarla-

vət edilməsinə, bunu, əlbəttə, biz yüksək qiymətləndiririk. Bu, yeni platformadır, müzakirələr təzə başlayıb. Hələ ki, bu təşəbbüsün galəzcisi ilə bağlı dəqiq bir şey demək mümkün deyil. Amma hər halda, Azərbaycan ham Avropa İttifaqı tərəfindən, ham da tədbirin ev sahibi - Çexiya tərəfindən, ham da Avropa ailəsinə davot etmələri deməyə əsas verir ki, bizim əlaqələrimizin çox gözəl perspektivi vardır".

Azərbaycandan Avropa İttifaqına qaz ixracı artacaq

Azərbaycanın mühüm geosiyasi uğurlarından biri dünya birliyində güclü mövqeyə malik olmasi, beynəlxalq aləmdən söz sahibinə çevriləmisidir. Prezident İlham Əliyevin həyatına keçirdiyi siyasi kurs republikamızın inkişaf yoluñuna çıxarmaqla yanaşı, onun regional və beynəlxalq miqyasda nüfuzunu da dərtir. Azərbaycan bu gün dünyasın sayılabilir səciliyən, məmən olsan, etməd göstərilən dövlətinə çevrilib. Dünyanın aparıcı siyasi vo iqtisadi dairələrinin

dollari örür. Enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq iso ikitorofli münasibətlərin nüvəsini təşkil edir. Azərbaycanın başlatdığı vo Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsinə ciddi dəyişikliklər edib. Artıq il yarımdır ki, "Cənub qaz dəhlizi" tam gücü ilə işləyir vo Azərbaycanın Xəzərdən hasil etdiyi təbii qazı Avropa bazarlarına çatdırır.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vəzifəciliyi ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün başlanmış Brüssel prosesinin obyektiv gedidi da Azərbaycanın dövlətinə vo onun rəhbərinə etibarlı tərəfdəşliqdan irlərə gələn ehtiramın nümunəsidir. Brüssel prosesində Avropa İttifaqının ortaya qoyduñ mövqə vo yanaşma bu təşkilatla Bakı arasında strategi tərəfdəşliğə da münəsəbədir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Avropa İttifaqı ilə bir sərə istiqamətlər üzrə çox faal əməkdaşlıq aparılır, əlbəttə ki, ilk növbədə, enerji sahəsində. Bu ilin iyul ayında Bakıda "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strategi Tərəfdəşliğə dair Anlaşma Memorandumu" imzalanıb. Ötən il Azərbaycan Avropaya qaz ixracatını əvvəlki ilə nisbətnən 40 faiz artırb, bu il iso taxminən 30-40 faiz artacaq. 2027-ci ilde iso Azərbaycan-

dan Avropa İttifaqına qaz ixracı on azi 18 milyard kubmetr olacaq.

Bütün bunlar enerji təhlükəsizliyinin xüsusi aktuallaşlığı bir dövrde Azərbaycanın beynəlxalq münasibətlərədən mövqələrinin nə qədər güclü olduğunu göstərir. Enerjiyə tərəfdən görünməsi dərəcədə ehtiyac duyan Avropa bi məsələdə Azərbaycanın etibarlı tərəfdəş olduğunu bilir və görür. Azərbaycan iso layıqli tərəfdəs kimi enerji təhlükəsizliyi ilə bağlı məsələlərdə hem yeni təsəbbüsərlər ortaya qoyur, hem də onların həyataya keçirilməsi təmin edir.

Prezident İlham Əliyevin Praqa sefərinin nümayis etdirildiyi əsas reallıqlardan biri Azərbaycanın enerji siyasetinin Avropanın enerji təhlükəsizliyinən təsdiqi keçirilən Avropa İttifaqı tərəfindən təqdir olunmasıdır. Bu baxımdan Avropa İttifaqı Azərbaycan Prezidentini etibarlı tərəfdəs, qotiyətli siyasi lider kimi qəbul edir, onuna əməkdaşlıq əlaqlarının yüksək qiymətləndirilir. Bu baxımdan Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə strateji tərəfdəşliğinin köklü əsaslarının olması, real zəminlərə səyəkməsi Prezident İlham Əliyevin Praqa sefərinin fonundan bir daha öz tösdinqini tapdı.

Azərbaycan-Al mənasibətləri müxtəlif sahələr üzrə six vo etirələr tərəfdəşliyiñ osaslanır. Bunu ilə olaraq iqtisadi sferadakı roqoşlərdən gərmək olar. Belə ki, Aİ 700-dən çox şirkət ilə əlkəmizdən on böyük investordur. İnves-

**Rəşad CƏFƏRLİ,**  
"Azərbaycan"

## Praqa görüşü sülh prosesini sürətləndirir

Prezident İlham Əliyevin qətiyyətli qərarları Azərbaycanın beynəlxalq mövqelərinin əhəmiyyətli dərəcədə gücləndiyini göstərdi

Ötən həftə Praqada Avropa Siyasi Birliyinin Zirvə Toplantısı çərçivəsində keçirilən dördüncü görüş Azərbaycan və Ermənistən arasında münasibətlərin normallaşması istiqamətində müüm irəliliyiş oldu.

Prezident İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel vo Ermənistən baş naziri Nikol Paşinyanın görüşünün nöticəsi Ermənistən Azərbaycanın irlə südürücü 5 baş prinzipini qəbul etdiyinən göstəricisidir. 1991-ci ildə imzalanan Alma-Ata Boyannaməsində Azərbaycan vo Ermənistən qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyü tanınması Azərbaycanın irlə südürücü 5 baş prinzipini qəbul etdiyinən göstəricisidir. Deputat 1991-ci ildə imzalanan Alma-Ata Boyannaməsində Azərbaycan vo Ermənistən qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüğünü tanışda, da, sonra işgalçi ölkə buna əməl etməyən rəsəd torpaqlarımızı işğal edib. Bunuñuna Alma-Ata Boyannaməni ilə müyyənşədirilənən hədiləyi Ermənistən pozmuşdu. Praqa görüşündə isə qəbul olunan boyanatın əsasən, Ermənistən vo Azərbaycan BMT-ya qəbul olunub. Lakin bundan sonra Ermənistən əlkəmənin ərazi bütövlüğünü tanışdır. O bildirib ki, məhə homin bayanatın qəbul olunduğu sammitin imzalanıb. Deputat 1991-ci ildə imzalanan Alma-Ata Boyannaməsində Azərbaycan vo Ermənistən qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüğünü tanışdır. O bildirib ki, məhə homin bayanatın qəbul olunduğu sammitin imzalanıb. Deputat 1991-ci ildə imzaladığı Alma-Ata Boyannaməsində Azərbaycan vo Ermənistən BMT-ya qəbul olunub. Lakin bundan sonra Ermənistən əlkəmənin ərazi bütövlüğünü pozub, Azərbaycan torpaqlarımızı işğal edənən son faktiki sərhədlərinən xatırladı. Füzüldən keçirmək niyyətində olub. Bununla yanaşı, Qarabağ qeyri-qanuni olaraq Ermənistən ərazi bütövlüğünü xatırladı. O bildirib ki, məhə homin bayanatın qəbul olunduğu sammitin imzalanıb. Deputat 1991-ci ildə imzaladığı Alma-Ata Boyannaməsində Azərbaycan vo Ermənistən əlkəmənin ərazi bütövlüğünü pozub, Azərbaycan torpaqlarımızı işğal edənən son faktiki sərhədlərinən xatırladı. O bildirib ki, məhə homin bayanatın qəbul olunduğu sammitin imzalanıb. Deputat 1991-ci ildə imzaladığı Alma-Ata Boyannaməsində Azərbaycan vo Ermənistən əlkəmənin ərazi bütövlüğünü pozub, Azərbaycan torpaqlarımızı işğal edənən son faktiki sərhədlərinən xatırladı. O bildirib ki, məhə homin bayanatın qəbul olunduğu sammitin imzalanıb. Deputat 1991-ci ildə imzaladığı Alma-Ata Boyannaməsində Azərbaycan vo Ermənistən əlkəmənin ərazi bütövlüğünü pozub, Azərbaycan torpaqlarımızı işğal edənən son faktiki sərhədlərinən xatırladı. O bildirib ki, məhə homin bayanatın qəbul olunduğu sammitin imzalanıb. Deputat 1991-ci ildə imzaladığı Alma-Ata Boyannaməsində Azərbaycan vo Ermənistən əlkəmənin ərazi bütövlüğünü pozub, Azərbaycan torpaqlarımızı işğal edənən son faktiki sərhədlərinən xatırladı. O bildirib ki, məhə homin bayanatın qəbul olunduğu sammitin imzalanıb. Deputat 1991-ci ildə imzaladığı Alma-Ata Boyannaməsində Azərbaycan vo Ermənistən əlkəmənin ərazi bütövlüğünü pozub, Azərbaycan torpaqlarımızı işğal edənən son faktiki sərhədlərinən xatırladı. O bildirib ki, məhə homin bayanatın qəbul olunduğu sammitin imzalanıb. Deputat 1991-ci ildə imzaladığı Alma-Ata Boyannaməsində Azərbaycan vo Ermənistən əlkəmənin ərazi bütövlüğünü pozub, Azərbaycan torpaqlarımızı işğal edənən son faktiki sərhədlərinən xatırladı. O bildirib ki, məhə homin bayanatın qəbul olunduğu sammitin imzalanıb. Deputat 1991-ci ildə imzaladığı Alma-Ata Boyannaməsində Azərbaycan vo Ermənistən əlkəmənin ərazi bütövlüğünü pozub, Azərbaycan torpaqlarımızı işğal edənən son faktiki sərhədlərinən xatırladı. O bildirib ki, məhə homin bayanatın qəbul olunduğu sammitin imzalanıb. Deputat 1991-ci ildə imzaladığı Alma-Ata Boyannaməsində Azərbaycan vo Ermənistən əlkəmənin ərazi bütövlüğünü pozub, Azərbaycan torpaqlarımızı işğal edənən son faktiki sərhədlərinən xatırladı. O bildirib ki, məhə homin bayanatın qəbul olunduğu sammitin imzalanıb. Deputat 1991-ci ildə imzaladığı Alma-Ata Boyannaməsində Azərbaycan vo Ermənistən əlkəmənin ərazi bütövlüğünü pozub, Azərbaycan torpaqlarımızı işğal edənən son faktiki sərhədlərinən xatırladı. O bildirib ki, məhə homin bayanatın qəbul olunduğu sammitin imzalanıb. Deputat 1991-ci ildə imzaladığı Alma-Ata Boyannaməsində Azərbaycan vo Ermənistən əlkəmənin ərazi bütövlüğünü pozub, Azərbaycan torpaqlarımızı işğal edənən son faktiki sərhədlərinən xatırladı. O bildirib ki, məhə homin bayanatın qəbul olunduğu sammitin imzalanıb. Deputat 1991-ci ildə imzaladığı Alma-Ata Boyannaməsində Azərbaycan vo Ermənistən əlkəmənin ərazi bütövlüğünü pozub, Azərbaycan torpaqlarımızı işğal edənən son faktiki sərhədlərinən xatırladı. O bildirib ki, məhə homin bayanatın qəbul olunduğu sammitin imzalanıb. Deputat 1991-ci ildə imzaladığı Alma-Ata Boyannaməsində Azərbaycan vo Ermənistən əlkəmənin ərazi bütövlüğünü pozub, Azərbaycan torpaqlarımızı işğal edənən son faktiki sərhədlərinən xatırladı. O bildirib ki, məhə homin bayanatın qəbul olunduğu sammitin imzalanıb. Deputat 1991-ci ildə imzaladığı Alma-Ata Boyannaməsində Azərbaycan vo Ermənistən əlkəmənin ərazi bütövlüğünü pozub, Azərbaycan torpaqlarımızı işğal edənən son faktiki sərhədlərinən xatırladı. O bildirib ki, məhə homin bayanatın qəbul olunduğu sammitin imzalanıb. Deputat 1991-ci ildə imzaladığı Alma-Ata Boyannaməsində Azərbaycan vo Ermənistən əlkəmənin ərazi bütövlüğünü pozub, Azərbaycan torpaqlarımızı işğal edənən son faktiki sərhədlərinən xatırladı. O bildirib ki, məhə homin bayanatın qəbul olunduğu sammitin imzalanıb. Deputat 1991-ci ildə imzaladığı Alma-Ata Boyannaməsində Azərbaycan vo Ermənistən əlkəmənin ərazi bütövlüğünü pozub, Azərbaycan torpaqlarımızı işğal edənən son faktiki sərhədlərinən xatırladı. O bildirib ki, məhə homin bayanatın qəbul olunduğu sammitin imzalanıb. Deputat 1991-ci ildə imzaladığı Alma-Ata Boyannaməsində Azərbaycan vo Ermənistən əlkəmənin ərazi bütövlüğünü pozub, Azərbaycan torpaqlarımızı işğal edənən son faktiki sərhədlərinən xatırladı. O bildirib ki, məhə homin bayanatın qəbul olunduğu sammitin imzalanıb. Deputat 1991-ci ildə imzaladığı Alma-Ata Boyannaməsində Azərbaycan vo Ermənistən əlkəmənin ərazi bütövlüğünü pozub, Azərbaycan torpaqlarımızı işğal edənən son faktiki sərhədlərinən xatırladı. O bildirib ki, məhə homin bayanatın qəbul olunduğu sammitin imzalanıb. Deputat 1991-ci ildə imzaladığı Alma-Ata Boyannaməsində Azərbaycan vo Ermənistən əlkəmənin ərazi bütövlüğünü pozub, Azərbaycan torpaqlarımızı işğal edənən son faktiki sərhədlərinən xatırladı. O bildirib ki, məhə homin bayanatın qəbul olunduğu sammitin imzalanıb. Deputat 1991-ci ildə imzaladığı Alma-Ata Boyannaməsində Azərbaycan vo Ermənistən əlkəmənin ərazi bütövlüğünü pozub, Azərbaycan torpaqlarımızı işğal edənən son faktiki sərhədlərinən xatırladı. O bildirib ki, məhə homin bayanatın qəbul olunduğu sammitin imzalanıb. Deputat 1991-ci ildə imzaladığı Alma-Ata Boyannaməsində Azərbaycan vo Ermənistən əlkəmənin ərazi bütövlüğünü pozub, Azərbaycan torpaqlarımızı işğal edənən son faktiki sərhədlərinən xatırladı. O bildirib ki, məhə homin bayanatın qəbul olunduğu sammitin imzalanıb. Deputat 1991-ci ildə imzaladığı Alma-Ata Boyannaməsində Azərbaycan vo Ermənistən əlkəmənin ərazi bütövlüğünü pozub, Azərbaycan torpaqlarımızı işğal edənən son faktiki sərhədlərinən xatırladı. O bildirib ki, məhə homin bayanatın qəbul olunduğu sammitin imzalanıb. Deputat 1991-ci ildə imzaladığı Alma-Ata Boyannaməsində Azərbaycan vo Ermənistən əlkəmənin ərazi bütövlüğünü pozub, Azərbaycan torpaqlarımızı işğal edənən son faktiki sərhədlərinən xatırladı. O bildirib ki, məhə homin bayanatın qəbul olunduğu sammitin imzalanıb. Deputat 1991-ci ildə imzaladığı Alma-Ata Boyannaməsində Azərbaycan vo Ermənistə







# Müzəffər Sərkərdənin qüdrətli Ordusu

**H**ava yavaş-yavaş qaralır, yarğanlardan sürünlə-sürünlə gölən qalın duman pordesi meşəni zülmətə bürüyürdü. Ətrafdakı laflar səssizliyi isə aradabır çox da uzaqdan gəlməyən məməri partlayışının səsi, bir də qarşılıqlarda səs-səsə verən qurdular ullaşması pozdurdu...

Ve o, hər dəfə bu səsləri eşidəndə, ister-istəməz canından bir vahimə keçirdi. Hər dəfəsində də horbi geyimli, cümləndə içi zərfi dolu çanta daşınışın bəzi tez özünü ələ alıb sakitləşir, keçirdiyi qorxusuna görə özünü danlayaraq, ona yol göstərən bölgənin araxasına qatı zülməti yararaq qotquşuya iriləyirdi...

Baxmayaraq ki, düşmən yaxında idi, mənşələr bütün cırılara, hər daşın, qayının altına minalar düşməni, yollar keçilməz palçıq, hava düzəlməz saxta idi...

Asan deyildi, boyununa dağdan ağır bir yığık, böyük bir məsuliyyət götürmüdü. Nə qədər çətin olsa da, arxa cəbhədən ön səngəro gedib əs-

Ermənistanın xalqımızın başını gotirdiyi müsibətlərə bağlı şagirdlərinə etraflı məlumat verir, bununla bağlı müxtəlif tədbirlər, layihələr həyata keçirir.

Uhudulmuş görüş

"Əsgər xatiro kitabı" layihəsinə 2016-ci ilin uğurlu Aprel döyüşlərindən sonra başlamışları söyləyen Nurano xanım deyir ki, məqsədləri Silahlı Qüvvələrinin öz xətdə xidmət edən horbi qulluqçularının asuda vaxtlarının somraqlı teşkilinə öz töhfələrini vermək olub. Layihənin ana xəttini tələbələr, şagirdlər, icimaiyyət nümayəndələri, ziyanlılar tərəfindən təqdim edil-



Arzular şəhərinə ilk qədəm qoyan mülki şəxslərdən biri

2020-ci il sentyabrın 27-də haqqı savaşına başladığımız gün, horbi mülki müdafiəçi olduğunu üçün Nurano Şixəliyeva da müraciət edərək rəsmi qeydiyyatdan keçir ki, gedib müharibətib. Xanım Zəfər-ciğının ilə yol alır. Yolboyu bir motetsin.



Nurano xanım oktyabrın 2-dən Cəbrayılda, Füzüldə, Hadrutda olur, Şuşaya isə azadlığindan bir ay sonra, dekabrın 8-də gedir.

O, Qarabağın mirvarisini qəhrəman döyüşçülərimizin canları, qanları bahasına dağlara düşə, məsələrin içərisi, qayaların üstü ilə aqıqları Zəfər-ciğının ilə yol alır. Yolboyu bir motetsin.

Nurano Şixəliyeva

2020-ci il sentyabrın 27-dən

haqqı savaşına başladığımız

gün, horbi mülki müdafiəçi ol-

düğün üçün Nurano Şixəliyeva

da müraciət edərək rəsmi qey-

diyyatdan keçir ki, gedib mü-

haribətib. Xanım Zəfər-ciğının

ilə yol alır. Yolboyu bir motetsin.

Nurano Şixəliyeva

2020-ci il sentyabrın 27-dən

haqqı savaşına başladığımız

gün, horbi mülki müdafiəçi ol-

düğün üçün Nurano Şixəliyeva

da müraciət edərək rəsmi qey-

diyyatdan keçir ki, gedib mü-

haribətib. Xanım Zəfər-ciğının

ilə yol alır. Yolboyu bir motetsin.

Nurano Şixəliyeva

2020-ci il sentyabrın 27-dən

haqqı savaşına başladığımız

gün, horbi mülki müdafiəçi ol-

düğün üçün Nurano Şixəliyeva

da müraciət edərək rəsmi qey-

diyyatdan keçir ki, gedib mü-

haribətib. Xanım Zəfər-ciğının

ilə yol alır. Yolboyu bir motetsin.

Nurano Şixəliyeva

2020-ci il sentyabrın 27-dən

haqqı savaşına başladığımız

gün, horbi mülki müdafiəçi ol-

düğün üçün Nurano Şixəliyeva

da müraciət edərək rəsmi qey-

diyyatdan keçir ki, gedib mü-

haribətib. Xanım Zəfər-ciğının

ilə yol alır. Yolboyu bir motetsin.

Nurano Şixəliyeva

2020-ci il sentyabrın 27-dən

haqqı savaşına başladığımız

gün, horbi mülki müdafiəçi ol-

düğün üçün Nurano Şixəliyeva

da müraciət edərək rəsmi qey-

diyyatdan keçir ki, gedib mü-

haribətib. Xanım Zəfər-ciğının

ilə yol alır. Yolboyu bir motetsin.

Nurano Şixəliyeva

2020-ci il sentyabrın 27-dən

haqqı savaşına başladığımız

gün, horbi mülki müdafiəçi ol-

düğün üçün Nurano Şixəliyeva

da müraciət edərək rəsmi qey-

diyyatdan keçir ki, gedib mü-

haribətib. Xanım Zəfər-ciğının

ilə yol alır. Yolboyu bir motetsin.

Nurano Şixəliyeva

2020-ci il sentyabrın 27-dən

haqqı savaşına başladığımız

gün, horbi mülki müdafiəçi ol-

düğün üçün Nurano Şixəliyeva

da müraciət edərək rəsmi qey-

diyyatdan keçir ki, gedib mü-

haribətib. Xanım Zəfər-ciğının

ilə yol alır. Yolboyu bir motetsin.

Nurano Şixəliyeva

2020-ci il sentyabrın 27-dən

haqqı savaşına başladığımız

gün, horbi mülki müdafiəçi ol-

düğün üçün Nurano Şixəliyeva

da müraciət edərək rəsmi qey-

diyyatdan keçir ki, gedib mü-

haribətib. Xanım Zəfər-ciğının

ilə yol alır. Yolboyu bir motetsin.

Nurano Şixəliyeva

2020-ci il sentyabrın 27-dən

haqqı savaşına başladığımız

gün, horbi mülki müdafiəçi ol-

düğün üçün Nurano Şixəliyeva

da müraciət edərək rəsmi qey-

diyyatdan keçir ki, gedib mü-

haribətib. Xanım Zəfər-ciğının

ilə yol alır. Yolboyu bir motetsin.

Nurano Şixəliyeva

2020-ci il sentyabrın 27-dən

haqqı savaşına başladığımız

gün, horbi mülki müdafiəçi ol-

düğün üçün Nurano Şixəliyeva

da müraciət edərək rəsmi qey-

diyyatdan keçir ki, gedib mü-

haribətib. Xanım Zəfər-ciğının

ilə yol alır. Yolboyu bir motetsin.

Nurano Şixəliyeva

2020-ci il sentyabrın 27-dən

haqqı savaşına başladığımız

gün, horbi mülki müdafiəçi ol-

düğün üçün Nurano Şixəliyeva

da müraciət edərək rəsmi qey-

diyyatdan keçir ki, gedib mü-

haribətib. Xanım Zəfər-ciğının

ilə yol alır. Yolboyu bir motetsin.

Nurano Şixəliyeva

2020-ci il sentyabrın 27-dən

haqqı savaşına başladığımız

gün, horbi mülki müdafiəçi ol-

düğün üçün Nurano Şixəliyeva

da müraciət edərək rəsmi qey-

diyyatdan keçir ki, gedib mü-

haribətib. Xanım Zəfər-ciğının

ilə yol alır. Yolboyu bir motetsin.

Nurano Şixəliyeva

2020-ci il sentyabrın 27-dən

haqqı savaşına başladığımız

gün, horbi mülki müdafiəçi ol-

düğün üçün Nurano Şixəliyeva

da müraciət edərək rəsmi qey-

diyyatdan keçir ki, gedib mü-

haribətib. Xanım Zəfər-ciğının

ilə yol alır. Yolboyu bir motetsin.

Nurano Şixəliyeva

2020-ci il sentyabrın 27-dən

haqqı savaşına başladığımız

gün, horbi mülki müdafiəçi ol-

düğün üçün Nurano Şixəliyeva

da müraciət edərək rəsmi qey-

diyyatdan keçir ki, gedib mü-

haribətib. Xanım Zəfər-ciğının

ilə yol alır. Yolboyu bir motetsin.

Nurano Şixəliyeva</







